

9-1

MƏDƏD
ÇOBANOV

GÖRKƏMLİ
STRATEGİYACI



33(2/7)
G 64

AZƏRBAYCAN RESPUBLİKASI "TƏHSİL" MƏRKƏZİ

M.N.ÇOBANOV
*Nyu-York EA-nın müxbir-üzvü,
filologiya elmləri doktoru, professor*

238M47

GÖRKƏMLİ STRATEGİYACI

İkinci nöşr

Bakı-2004

Elmi redaktoru:

Nizami XUDİYEV,
Millət vəkili, Əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor,

Redaktor:

İsa İSMAYILOV,
polkovnik-leytenant

M.N.Çobanov. GÖRKƏMLİ STRATEGIYAÇI. Bakı, "Borçalı" NPM,
2004, 48 səh. + 20 röngli foto-səkil.

Kitabda Azərbaycan xalqının böyük oğlu, milli lider, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani H.Əliyevin hərbi-strateji görüşləri və onun tarixi mərhələləri qısa şəhər olunmuşdur. Kitabdan horbçılər və ümumilikdə ziyalılar faydalana bilər.

A M-01074
700122 2004, Sifarişlə.

© AAIDM, 2003.
© "Borçalı" NPM, 2004.

"Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".

Heydor ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

GÖRKƏMLİ STRATEGIYAÇI

(Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Heydor Əliyev və dilimiz, odobiyyatımız, tariximiz" Respublika Elmi-nəzəri konfransında "Görkəmli strategiyaçı" mövzusunda oxunmuş moruzonın matni.)

Müasir dönyanın geniş diapozonlu və eridisiyalı tənmiş siyasetçi və təcrübəli dövlət xadimi, öz xalqının mənafeyini hər şeydən üstün tutan, müasir dünya siyaseti, xalqımızın tarixən formalılmış və minilliliklərdən bəri təşəkkül tapmış mənəvi-siyasi ideyası ilə silahlanmış görkəmli strategiyaçı H.Əliyevin perspektiv program xarakterli "Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir..." kəlamlı müstəqil dövlətimizin əsas strategiyasını istiqamətləndirən və tənzimləyən bir sənəd kimi, ölkəmizin istor

ziyalıları - alımları, hərbçiləri, istərsə də təhsil və təsər-rüfat sistemi əməkdaşlarının qarşısında çox böyük tarixi vəzifələr qoymuşdur.

Prezident H.Əliyevin yuxarıda qeyd olunan program xarakterli qısa kəlamının arxasında çox böyük bir mona, məzmun və mündərəcə özünə yer tapmışdır. Bu qısa kəلامı dərindən təhlil etsək görərik ki, həmin kəlamın ümumi məzmununda həm strategiyaçı, həm də strategiyamız üçün ən vacib olan bütün parametrlər öz əksini tapmışdır.

H.Əliyevin bütün nitqlərini, xalqa müraciətlərini, ayrı-ayrı dövlət, elm və incəsənet xadimlərinə yazdığı məktublarını dərindən nəzərdən keçirdikdə belə bir qonaqətə gəlmək olur ki, o, dövrümüzün və zəmanəmizin görkəmli strategiyaçı-siyasətçilərindən biri, böyük dövlət xadimi, təşkilatçı və qurucu, müdrik və mütəfəkkir bir şəxsiyyətdir. O, həm bu günümüzün, müasir dövrümüzün, həm də gələcəyin əvəzolunmaz strategiyaçııdır. Bu mənada, onu xalqımızın, bütövlükde isə, türk dünyasının idrak və düşüncə xəzinəsinin sərrafı, təfəkkür və içtimai-siyasi tarihimizin böyük dühası hesab etmək olar.

XX əsrin sonuncu onilliyində tale xalqımızın üzünə yənidən gülmüş, xalqımızın üzündəki sevinc çöhrələri yənidən parlmiş, xalqımız illərlə mübarizə aparmış, qəlbində qoruyub saxladığı müstəqilliyyə yenidən qovuşmuş, özünün müstəqil, suveren Azərbaycan Respublikasını yarat-

mışdır. Ümummilli liderimiz, müasir mərhələdə dövlətçi-liyimizin və strategiyamızın banisi Heydər Əliyev bu münasibətlə nitqlərinin birində demişdir: "Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı tekrar edir. Ancaq, her kəs də başa düşməlidir ki, Müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir".

Bir sözə, əbədiyəş komandan Heydər Əliyevin obrazlı dili ilə desək: "Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşımasının təminatıdır". Deməli, "Orduda xidmət etmək hər bir gəncin qəlbində böyük arzu kimi yaşamalıdır".

Hərbi strategiyanın əsas sahələrindən biri xalqla ordunun birliyini möhkəm tellərlə bağlamaqdan ibarətdir. Odur ki, xalq deyəndə Ordu, Ordu deyəndə xalq yaddaşlara həkk olunmalıdır. Bu münasibətlə XX əsrin ən görkəmli strategiyaçısı Heydər Əliyev demişdir:

"Xalqla ordunun birlüyü həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də, qarşımızda du-

ran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

“Xalq öz ordusuna inanır. Ordu düşmənə layiqli cavab verməlidir...”. “...indi bizim ordumuz öz dövlətimizin, xalqımızın ordusudur. Xalqla ordunun birlüyü həm xalqın qüdrətini, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də, qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

“Ordu müstəqil dövlətimizin əsas atributudur”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin Hərbi strategiyaımız haqqında düşüncələrindən qeydlər:

“Ordu mövzusu, ordunun yaranması, formalasması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün təribyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik”.

“Bizim güclü ordumuz olmalıdır, hər bir vətəndaş orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir”.

Həmçinin, “Hər bir valideyn də öz oğlunun, övladının orduda xidmət etməsini şərəf bilməlidir”.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Heydər Əliyev ordu quruculuğu, orduda aparılan islahatlar və ordunun yenidən formalasdırılması ilə əlaqədar olaraq demişdir:

“Hər bir zabit, komandir əsgərdən, özüne tabe olan zabitdən nizam-intizam tələb edərkən, qanun-qaydaya riyət etməyi tələb edərkən özü bu barədə nümunə göstərməlidir. Yüksək rütbəli zabitlərin, generalların nümunəsi, şübhəsiz ki, bütün orduda sağlam mühit, sağlam əhval-rühiyyə, möhkəm nizam-intizam yaratmaq üçün əsasdır”.

“Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırlırdır”.

Məlumdur ki, hər bir ölkənin hərbi strategiyası gənclərin hərbi vətənpərvərliyi üstündə köklənir. Deməli, gənclər ölkənin müdafiəsinə cavabdeh olan yeganə qüvvədir. Bu münasibətlə Ali Baş Komandan Heydər Əliyev demişdir:

"Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik".

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Heydər Əliyev ordumuzun şəxsi heyətinə müraciətla demişdir:

"Bilin ki, Sizin hər bir uğurlu addiminiz Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qəlebəmiz sizin hər bireynizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır".

"Azərbaycan vətəndaşlarının, xalqın tam əksəriyyəti vətənpərvərlik, Vətəni müdafiə etmək, Vətənə sədaqət əhval-ruhiyyəsi ilə yaşayır və Vətən, torpaq yolunda şəhid olmağa hazırlıdır".

Görkəmlı strategiyaçı Heydər Əliyevin təbrincə vətənpərvərlik dedikdə, hər şeydən əvvəl, "Azərbaycanlılıq hissiyyatını gənclərdə yaratmaq lazımdır. Azərbaycanı sevmək azərbaycanlılıq hissiyyatını özündə cəm etmək deməkdir... Keçmiş dövrlərdə, keçmiş əsrlərdə Azərbaycan dövlətləri daha da geniş ərazidə olmuşdur". Soydaşlarımızdan 45 milyondan çoxu xaricdə-tarixi Azərbaycanın

cənubunda (Iranda), Dərbənddə (Rusiya Federasiyasında), Borçalıda (Gürcüstanda) öz dədə-baba torpaqlarında, onlardan 10 milyona qədəri isə dünyanın ayrı-ayrı ölkələrində yaşayırlar. "Onlar da azərbaycanlılardır, onlarda da azərbaycanlılıq hissələri yaşamalıdır, onlar da özlərini azərbaycanlı kimi hiss etməlidirlər, onlar Azərbaycanla bağlı olmalıdır".

Gələcək nəslin vətənpərvərlik tərbiyosunu daim diqqət mərkəzində saxlayan, təkrarolunmaz Vətəndaş Heydər Əliyev bu münasibətlə demişdir:

"Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milili vətənpərvər duyguları, hissələri olmayacaqdır".

"...bizim bu günü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, Müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir".

"Gerek orduda yüksek vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun".

H.Əliyevin bu kəlamlarından göründüyü kimi, onun strateji görüşləri və perspektiv planları, hələ, onun keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində əməkdaşlıq etdiyi dövrlərdə, yəni XX əsrin 60-cı illərində formalasmış və Azərbaycanın gələcək inkişaf perspektivləri üçün, bir növ, özül, əsas olmuşdur. Görünür, uzaqgörən bu müdrik insan Azərbaycanın gələcəkde azad, müstəqil, suveren dövlət olacağını peyğəmbərcəsinə fövqəl təbii olaraq duymuş, hiss etmişdir. Odur ki, o gecələr də, gündüzlər də Sovet imperiyasına xidmət edə-edə fikrində, düşüncəsin-də, təfəkküründə Azərbaycanın gələcək strateji perspektiv planlarını hazırlamış və həmin planları "yüz dəfə ölçümüş və bir dəfə biçmiş", fikrində, düşüncəsində təkrar-tokrar dövrün siyasi və diplomatik süzgəcindən keçirmişdir. O, peyğəmbərcəsinə gələcək Azərbaycan dövlətinin strateji planlarını qəlbində, fikrində "qiyyabi yolla" həyata keçirə-keçirə təcrübədən çıxarmış, onun hər bir müsbət nəticələrinə qəlbində sevinmiş, elə bu sevincə də fikrində, qəlbində azad, müstəqil və suveren Azərbaycan dövlətinin panoramasını yaratmış, hər gün bu panoramanı xatırlayaraq, bəlkə də, "yüz dəfə" sevinmiş, öz doğma xalqı

qarşısında müqəddəs borcunu ödəmiş hesab edirdi. Deməli, müasir dövrün ən görkəmlı siyasətçisi, diplomatı və ən təcrübəli dövlət xadimi H.Əliyev çox müdrikcəsinə düşünmüvə və reallıqda olmayan Müstəqil Azərbaycan dövlətinin strateji planlarını qabaqcadan hazırlanmış və həmin planı xəyalında təcrübədən keçirmiş və beləliklə də, onun həm müsbət, həm de mənfi cəhətlərini qabaqcadan eksperimentdən çıxarmış, həmin təcrübənin mənfi cəhətlərini atmış, yaxşılığını yaratmış və yaşıtmışdır. Məhz H.Əliyevin xəyalında yaratmış olduğu strateji planları və onun həyat-dakı təcrübəsinin nəticələri o, Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi zaman öz müsbət və effektli nəticələrini vermişdir.

Məlumdur ki, H.Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyət başına gəldiyi zaman ölkədə həm siyasi, həm də iqtisadi böhran baş alıb gedirdi, bədnəm qonşular və onlar-ın tarixi havadarları tərəfindən ölkə parçalanmaq və kiminse təsiri altına düşmək, yenidən müstəmləkə boyunduruğu altına düşmək, vətəndaş müharibəsinin güclənməsi şəraitində idi...

Ölbüttə, Azərbaycanda dövlətçilik ənənələrimizin bərpası olunması, onun azad, müstəqil və qüdrətli bir dövlət kimi tarix səhnəsinə gəlməsi, müstəqil daxili və xarici siyaset yeritməsi, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Təşkilatlar və dünyanın bütün ölkələri tərəfindən tanınması həm tarixi düşmənlərimiz olan İranın və həm də

"xalqlar höbsxanası" kimi tanınmış çar Rusiyasının varisi Rusiya Federasiyasının monafeylorine uygun deyildi.

Göründüyü kimi, Azərbaycanın müstəqillik elde etməsi çox gərgin bir geosiyasi və iqtisadi şəraitə təsadüf etmişdir. Azərbaycan belə bir geosiyasi və iqtisadi böhrandan çıxarmaq üçün Azərbaycana güclü strategiyaçı və dərin-dən düşünülmüş və hazırlanmış, müasir dövrün tələbləri-nə cavab verən strateji planlar lazım idi...

Prezidentin strateji görüşlərini dərin-dən saf-çürük etdikdə məlum olur ki, o həm xalqa və onun yaradıcı gücünə inanır və xalqın tarixi roluna yüksək qiymət verir; həm də xalq arasından çıxmış şəxsiyyətin ictimai-siyasi və mənəvi keyfiyyətlərinin xalqa xidmət etməsinə yönəldilməsinə böyük əhəmiyyət verir; tariximizin dərin-dən öyrənilməsinə və tarixi təcrübənin həyatda tətbiq edilməsinin əhəmiyyətine üstünlük verir; müstəqilliyi, suverenliyi, azadlığı və istiqlaliyyəti hər bir xalqın, eləcə də, xalqımızın - hər bir vətəndaşının mənəvi zənginliyi və mənəvi sərvəti hesab edir. Böyük mütəfəkkirə, strategiyaçıya görə, xalq gərək daim öz kökünü, öz tarixini xatırlasın, ondan dərs alsın. Belə olduqda xalq daha güclü olar və böyük xalqlar arasında özünə əbədi yer tutar... Güman ki, bu fikir və mülahizələr görkəmli strategiyaçının qəlbinde hələ Sovetlər birliliyində yüksək partiya və dövlət xadimi vəzifələrində işlədiyi dövrlərdə yaranmış, sonralar isə öz bəhrəsini vermişdir. Çünkü o, Moskvanın ruslaşdırma siyasetinin bütün

incəliklərini və çalarlarını çox yaxşı duyur və hiss edirdi... Lakin sovet imperiyasının bu qeyri-humanist, qeyri-beşəri və bayağı siyaseti müxtəlif üsul, asorizm pərdələri altında üstüörtülü şəkilde tədricən, damla-damla həyata keçirildi... Bax, belə bir mürəkkəb şəraitdə H.Əliyev özünün strategiyasının əsaslarını təfəkküründə yaratmış, onun həyatda tətbiqi üçün mahir bir siyasetçi kimi məqam gözləyirdi, siyaset meydanının açılması şəraitini sebrsizliklə gözleyirdi... Nəhayət...

Nəhayət, belə bir gün geldi... H.Əliyev 1990-ci ilin yanında Moskvadan Vətəne döndü... 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi... H.Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəsində fealiyyət göstərmişdir. Elə həmin günlərdən də H.Əliyev xəyalında hazırladığı strategiyasını tədricən həyata keçirməyə başlamış... və özünün strateji plan və tekliflərini Azərbaycan Respublikası qarşısında bir məsələ kimi tez-tez qaldırmış və onun həyata keçirilməsinə əsasən nail ola bilmişdir...

Xalq isə özünün qəti sözünü, qəti qərarını demek üçün hər şeyi "yüz ölçüb, bir biçərək" müəyyən tədbirlər görürdü... Nəhayət, belə bir ümumxalq rəyi, ümumxalq tədbiri görüldü və ümumxalqın iradəsi ilə təcrübəli dövlət xadimi H.Əliyev ikinci dəfə Azərbaycanın rəhbərliyinə dəvət

olundu ve 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə seçildi...

H.Əliyevin öz strateji planlarını həyata keçirmək üçün geniş imkanlar açıldı. Onun strategiyasının əsasında Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması ideyası dururdu.

Prezidentimizin bu ideyası, mübaliğəsiz demek olar ki, artıq, reallaşmışdır, Azərbaycan dünyanın Beynəlxalq Təşkilatları və aparıcı dövlətləri ilə eyni addimlarla iqlikləyir... H.Əliyevin strategiyasının ən mühüm və ən vacib sahələrindən birini de xalqımızın milli-mənəvi döyerlərinin müqəddəsliyinə, onun qorunub saxlanması və daha da inkişaf etdirilmesine və zənginləşdirilməsinə müdrikəsinə atalıq qayğısı göstərməsi ilə bağlıdır.

Yuxarıda strategiyaçı və strategiya anlayışları ilə əlaqədar qeyd olunan bütün tələblər Müstəqil Azərbaycan dövlətinin strateji planlarının hazırlanlığında bilavasitə iştirak edən və həm də onun icrasına rəhbərlik etmək kimi çox vacib olan bütün parametrləri böyük vətəndaş, milli lider, Türk dünyasının müdrik ağsaqqalı, dünyanın tanınmış siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı H.Əliyevin çoxillik həyat təcrübəsində açıq-aydın şəkildə görmək olar.

Yuxarıda qeyd olunduğu kimi, strateji perspektiv planlar ölkənin, dövlətin bütün sahələrini özündə birləşdirir. La-

kin biz burada Müstəqil Azərbaycan Dövlətinin ümumi strateji planlarından yox, yalnız onun bir hissəsini, həm də onun en aparıcı sahəsi olan hərbi strategiyadan bəhs etməyi planlaşdırmışıq.

Azərbaycan dövlətinin hərbi startegiyasının hazırlanması da, onun həyatda müvəffəqiyyətə tətbiqi də Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin adı ilə bağlıdır. Bizim müşahidələrimizə görə, görkəmli dövlət xadimi H.Əliyevin hərbi strateji görüşlərinin yaranması və onun həyatda reallaşması tarixini iki mərhələyə bölmək olar:

1. Azərbaycanda milli zabit kadrlarının hazırlığı mərhəlesi - 1970-1993-cü illər.
2. Azərbaycanda milli ordu yaradılması və ordu quruculuğunda islahatların həyata keçirilməsi mərhəlesi - 1993-2003-cü illər.

AZƏRBAYCANDA MİLLİ ZABİT KADRLARININ HAZIRLIĞI (1970-1993)

Məlumdur ki, H.Əliyev gənc yaşılarından 1969-cu ilin ortalarına kimi keçmiş SSRİ dövlətinin Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərmiş və Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər həm çətin, həm də şərəfli bir yol keçmişdir. Bu yoluñ özünəməxsus çətinlikləri, keçmiş Sovet qanunlarının ikili standartlığı daim dövlət təhlükəsizliyinin yorul-

maz əməkdaşı, dövlətçiliyin zəngin sırlarınə dərinden yi-yolonmış H.Əliyevin təfəkküründə bir-birinə qarşı olan, bir-biri ilə daim mübarizə aparan, biri digərini inkar edən iki fikir, iki düşüncə, iki mülahizə formalasmışdır: H.Əliyevin təfəkküründə formalasılan birinci fikir və mülahizə üstüortülü, gizlin xarakter daşıyır. Çünkü bu fikir və mülahizə milli strateji xarakter daşıdığı üçün onu müəllif daim fikrində eridib-süzür, təhlil edir və təkmilləşdirirdi. Bu da təsadüfi deyildi. Çünkü H.Əliyev keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət edə-edə milli zabit kadrları hazırlığının gizlin planını çizir, onun reallaşdırılması yollarını axtarır, gecə-gündüz bu sahədə düşünürdü. Ancaq, özünün fikir və mülahizələrini açıqlaya bilmirdi. Sovet repressiyası onu bir anlığa fiziki cəhətdən məhv edə bilərdi. Odur ki, H.Əliyev hər bir işdə "yüz ölçüb, bir bıçərdi". Sonra nöticə çıxarırdı. Bu da onun uzaqqoranlıyının, müdrikliyinin nöticəsi idi. Lakin bu yolu sonuna gəlib çata bilmirdi. Nəhayət, H.Əliyevin strategiya yolu 1969-cu ilin ortalarında sona çatdı. H.Əliyev keçmiş Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə seçildi. O, respublikanın rəhbəri oldu. Aradan az bir müddət keçmiş H.Əliyev özünün gizlin hərbi strateji planlarını höyata keçirmək üçün müxtəlif yollar arayıb-axtarmağa başladı. Nəhayət, müdrik dövlət xadimi hərbi strateji planının birinci mərhələsini, yəni milli zabit kadrları hazırlığının ilkin yolunu müəyyənləşdirdi.





















Azərbaycan Respublikasının Prezidenti H.Əliyevi görkəmli strategiyaçı-sərkərdə adlandırsaq, heç də, sohv etmərik. Çünkü onun strateji görüşləri hələ XX əsrin 60-70-ci illərində tam mənası ilə formallaşmağa başlamışdır. O, sanki Azərbaycanın müstəqillik əldə edəcəyini həmin dövrdən görür və strateji planlar hazırlayırdı... Bəlkə də, elə həmin planlar üzrə hələ o yaxtlardan H.Əliyevin təxəyyülündə Azərbaycanın suverenliyi və müstəqilliyi özündə geniş yer tapmış, onun gelecekdə "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəslü gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır" kimi program xarakterli kəlamlarını böyük ruh yüksəkliyi ilə söyləyəcəyindən xəbər verirdi.

H.Əliyevin strateji planlarının tərkibində ordu quruculuğu, müstəqil ordumuzun yaradılması və onun özəyini təşkil edən zəngin hərbi elmi-texniki təcrübəyə malik zabit korpusunun hazırlanması aparıcı rola malik idi. Çünkü "ordunun yaranması və möhkəmləndirilməsi, torpaqlarımızın və Azərbaycanın ərazi bütövlüyünün qorunmasının əsas şərtlərindən biridir". Bu münasibətlə H.Əliyev xalqa müraciətlə deyirdi: "Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi Vətənin qorunması üçün hərə öz pəyini verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur. Bütün qalan problemlər sonra həll edilməlidir. Bütün digər prob-

lemlər ikinci, üçüncü sıraya keçməlidir. Ön cərgədə birinci növbədə, bu problem durmalıdır. Hami onun ətrafında birləşməlidir. Çünkü Vətən təhlükədədir". Bir sözlə, "Bir dəfə yüksəlon bayraq, bir daha enməz" (M.Ə.Rəsulzadə) şüarı hamının fəaliyyət devizi olmalıdır. Bunu bizdən Vətən tələb edir, bunu bizdən böyük Azərbaycan dövləti yaratmış ulu babalarımızın ruhu tələb edir, şəhidlərimizin qanı və ruhu tələb edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit korpusunun yaradılmasında geniş erudisiyaya, dünyagörüşə malik, gələcəyi görməyi və ona yüksək obyektiv qiymət verməyi, onun nəticələrini qabaqcadan müəyyənləşdirməyi zərgər dəqiqliyilə ölçüb-biçən dünya şöhrətlə siyasetçi və dövlət xadimi, prezidentimiz H.Əliyev 70-ci illərdə siyasi hakimiyyət səhnəsinə gəldiyi ilk günlərdən respublikanın siyasi, iqtisadi və mədəni həyatını dərinən öyrənir, onun gələcəyini müəyyənləşdirirdi. Keçmiş SSRİ imperiyasının hərbi doktrinasını dərinən öyrənmək onun əsas məqsədlərindən idi. Bu doktrinanın ölkənin digər xalqları, o cümlədən də bizim xalqımız üçün "Böyük Çin səddi" olduğunu aydın görürdü. Bu səddi yarmaq, onun o biri üzüne mütləq bir qapı - gələcək qapısı açmaq üçün aramsız düşünürdü. "Böyük Çin səddi"nin mahiyyətini hərtərəfli araşdırıran H.Əliyev cənabları gördü ki, bu səddin məqsədi, mahiyyəti və məğzi xalqımızı hərb elmindən ayırmak, xalqımızın mərd və cəsur övladlarını

hərbi taktikadan - döyüş sənətindən və müasir silahların öyrənilməsindən kənarlaşdırmaq, bir sözlə, hərb elminin müxtəlif sahələrini və hərbi silahları xalqımızın əlindən alınması məqsədini güdür. Məhz belə bir "üstüörtülü", "maskalanmış" siyasetin nəticəsi idi ki, keçmiş SSRİ məkanındaki hərbi təhsil müəssisələrinin qapıları gənclərimizin üzünə bağlanmışdır... Dünya hərb elminə və hərb sənətinə tam artilleriya generalları (artilleriya marsalları) - Ə.Şixlinski və S.Mehmandarov kimi hərbi sərkordələr bəxş etmiş xalqımızın övladları hərbi məktəblərə könardan baxıb "köksünü ötürürdü". Çünkü hərbi məktəblərdə təhsil yalnız rus dilində aparılırdı... Bu da xalqımızın mərd və mübariz oğullarının hərbi məktəblərdə təhsil alması və gələcəkdə zabit, hərbi sərkərdə olmasına imkan vermirdi. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ imperiyası dövründə Bakıda və Gəncədə bir neçə hərbi məktəblər olmasına baxmayaraq, həmin məktəblərdə xalqımızı təmsil edən zabit və müdavimlərə nadir hallarda, tək-tək rast gəlmək olurdu. Xalq arasında deyildiyi kimi, hərbi məktəblərin "adı bizim, dadi özgənin" idi... Beləliklə də, o dövrde xalqımızın övladları arasından çıxmış hərbçi-zabitləri barmaqla saymaq olardı, hətta, rayon hərbi komissarlıqlarında da işləmək üçün zabitlər yox idi. Odur ki, rayon hərbi komissarlıqlarında da qeyri-azərbaycanlılar fəaliyyət göstərirdi.

Keçmiş SSRİ imperiyasının hərbi doktrina sahəsində yeritdiyi bu siyasetin "aci nəticələri"ni qabaqcadan görən H.Əliyev xalqımızın gənclərinin hərbi təhsil alması - zabit kimi yetişdirilməsi üçün yollar axtarır... Nəhayət, o, belə bir yol da axtarır tapır. Azərbaycanda Maarif Nazirliyinin tabeliyində olan hərbi təməyülli bir məktəb təşkil etmek barədə Mərkəzi hökumətin - SSRİ hökumətinin qarşısında məsələ qaldırır. Hamiya yaxşı məlumdur ki, o dövrda milli xarakter daşıyan belə bir məsələni qaldırmaq Respublika dövlət başçısından çox böyük risk və cəsarət tələb edirdi. Lakin bütün ömrünü, gələcək həyatını öz doğma xalqına bəxş edən H.Əliyev çox ciddi bir addım atdı. Bu addım hər an onun fiziki cəhətdən möhv edilməsinə də gətirib çıxara bilərdi... Lakin o, öz xalqı uğrunda öz qanını osırgamadı... Çünkü keçmiş SSRİ imperiyasının Dövlət Təhlükəsizlik Komitəsinin represiyaları aramsız davam edirdi...

1960-ci illərin axırlarında və 1970-ci ilin əvvəllərində Bakıda ibtidai hərbi təhsil verən məktəbin yaradılması üçün Bakı - Moskva arasında görüşmələr, telefon zəngləri başlanır. Moskva hər cür bəhano ilə belə bir məktəbin açılmasına imkan vermək istəmir, ona maneqçılık törətməyə çalışır. Çünkü Moskvada da müstəmləkəçilik ənənələrini saxlamaq istəyənlər arasında da qabağı görənlər var idi. Onlar yaxşı başa düşürdü ki, belə bir məktəbin təsis edilməsi gələcəkdə Azərbaycanın milli zabit korpusunun yaradılması demək idi...

Nəhayət, uzun çəken Bakı - Moskva yazışmalarından, telefon zənglərindən sonra 1970-ci ildə H.Əliyevin uzun müddətli şəxsi mübarizəsinin nəticəsi öz bəhrəsini verdi. 1970-ci ildə Bakıda ilk İbtidai Hərbi Məktəb yaradıldı. Həmin məktəb general C.Naxçıvanski adına hərbi litsey adlanır. Xalqımızın və xüsusilə, hərb elmimizin tarixində bu məktəb silinməz bir iz qoyub. Bu məktəb H.Əliyev dəhasının ən böyük köşfidir, desək heç də sohv etmərik. Bu məktəbin müasir dövrə Azərbaycan xalqının tarixində kösb etdiyi rolu və onun əhəmiyyəti barədə məktəbin yaradıcısı H.Əliyevin özünün 25 il sonrakı nitqlərinin birində söylədiyi sözləri ilə dərnək daha münasib olar:

"25 il bundan əvvəl öncə mən Azərbaycanda əvvəller heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irolu sürdürüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüüm işlər içorisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrden artıq 25 il keçəndən sonra şoxşən özüm çox yüksək qiymətləndirirəm".

H.Əliyevin bu əvəzolunmaz təşəbbüsünün arxasında, hər şeydən əvvəl, Azərbaycanın azadlığı, suverenliyi, müstəqilliyi və özünün ordusunu yaratmaq kimi çox mühüm, çox vacib vəzifələr özünə geniş yer tapmışdır. Bu təşəbbüs indi də öz bəhrələrini verir...

H.Əliyev azərbaycanlı gənclərdən zabit kadrlarının hazırlanması strategiyasını iki istiqamətə yönəltmişdir:

- Azərbaycan Respublikası Maarif Nazirliyinin tabeli-yinde hərbi tomayülü məktəb yaratmaq və həmin məktə-bin məzunlarını hərbi təhsillərini davam etdirmek üçün ölkənin hərbi məktəblərinə göndərmək yolu ilə zabit hazırlanması idi. Bu sahədə 1970-ci ildə H.Əliyevin bilavasitə təşəbbüsü və fealiyyəti ilə yaradılmış C.Naxçıvanski adına hərbi litseyin fealiyyəti və onun nöticələri göz qabağındadır.

- Orta məktəbi bitirmiş azərbaycanlı gənclərin müeyyən qrupunu limitlə ölkənin müxtəlif hərbi məktəblərində təhsil almaları yolu ilə zabit kadrlarının hazırlanması idi.

Bizim mülahizəmizə görə, görkəmlı strategiyaçı-sərkərdə H.Əliyevin 1970-2003-cü illərdə azərbaycanlı gənclərdən milli zabit kadrlarının hazırlanması sahəsindəki fealiyyəti və strateji planları ölkəmizin tarixinə qızıl hərflərlə yazılıcaqdır.

Onu da qeyd etmək lazımdır ki, müdrik siyasetçi və təc-rübəli dövlət xadimi H.Əliyev uzaqqorənliklə milli zabit kadrlarının hazırlanması barədə əvvəllər düşünməsəydi və ya bu sahəyə qayğı göstərilməsəydi keçmiş Sovetlər birliliyi dağıldıqdan sonra yenica yaranmış, müstəqillik qazanmış Azərbaycan Respublikasının ordusu zabitlərsiz qala bilərdi. Burada bir faktı da qeyd etmək yerinə düşərdi. Azərbaycan ordusunda xidmət edən zabitlərin əksəriyyəti, bəlkə də, 88%-dən çoxusu ya C.Naxçıvanski adına Hərbi Litseyin məzunları, ya da orta məktəbi bitirmiş

gənclərin müəyyən limitlə keçmiş SSRİ-nin hərbi məktəblərində təhsil almış zabitlər təşkil edirdi (1997-ci ilin hesablaması).

Bunu Azərbaycan Ali Hərbi Məktəblərinin simvolunda açıq-aydın şəkildə görürük. Hazırda hərbi məktəblərimiz hamisində xidmət edən zabitlərimiz böyük əksəriyyətini, təhsil alan kursantların isə yarısına qədərini C.Naxçıvanski adına Hərbi Litseyin məzunları təşkil edir.

Burada müdrik strategiyaçı H.Əliyevin bir kələmə necə də yerinə düşür...

“Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, Milli Ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi də öz nöticəsini verir”. Bu ifadələrdən aydın şəkildə məlum olur ki, H.Əliyev həlo 70-ci illərdə SSRİ-nin dağılacağını və Azərbaycanın müstəqillik yoluna qədəm qoyacağını duyur və göləcəkdə müstəqil dövlətin Silahlı Qüvvələri üçün zabit kadrlarının, sərkərdələrinin hazırlanması üçün hər cür geniş miqyaslı tədbirlər görürdü...

Bir sözlə, xalqımızın göləcəyini düşünən H.Əliyev strateji baxımdan elə tədbirlər görürdü ki, o xalqın tarixinə qızıl xətlərlə yazılıcaqdır. O vaxtlar heç kəsin ağlına gölməzdı ki, 70 il-dünyaya meydan oxuyan, hərbə-zorba gölən keçmiş SSRİ məkanının bir hissəsini - müstəmləkəsi ni təşkil edən Respublikamız öz tarixi dövlətçilik ənənə-

lərini bərpa edəcək, müstəqillik əldə edəcək, dünyanın digər xalqları kimi həm öz suverenliyini ve sərhədlərinin toxunulmazlığını qorumaq kimi müqəddəs bir vəzifəni yerinə yetirəcək, həm də bədxah qonşuların təcavüzüne məruz qalacaq və onlara qarşı mübarizə aparacaqdır.

İndi hamimizə aydın oldu ki, H.Əliyev XX əsrin 70-ci illərində bir tərəfdən ixtisaslaşmış İbtidai Hərbi Məktəb yaratmaqla, digər tərəfdən də gənclərimizi limitlə ölkənin müxtəlif ali hərbi məktəblorinə təhsil almağa göndərməklə milli zabit kadrlarımızın hazırlanması sahəsində çox böyük işlər görmüşdür. Bunu da, hər şeydən əvvəl, H.Əliyev strategiyasının xalqımıza bəxş etdiyi tarixi töhfə kimi qiymətləndirmək olar...

AZƏRBAYCANDA MİLLİ ORDU YARADILMASI VƏ ORDU QURUCULUĞUNDA İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ

(1993-2003-CÜ İLLƏR)

H.Əliyevin xalqımızın təkidli tələbi ilə Azərbaycana dövlət başçısı kimi yenidən rəhbərliyə götürülməsi çox mürəkkəb bir şəraitə, Azərbaycanın “Ölüm, ya Olum!” məsələsinin gündəmdə olduğu bir dövrə təsadüf etmişdir. Belə bir ağır dövrə xalqın təkidli tələbi ilə xalqın oğlu H.Əliyev Naxçıvandan Bakıya dəvət olundu və 1993-cü ilin 15 iyununda Milli Məclisin sədri seçildi. H.Əliyev elə

həmin gündən, özünün strategiyasını həyata keçirməyə, Azərbaycanı düşdüyü siyasi böhrandan və vətəndaş müharibəsindən çıxarmağı, erməni tocavüzünün qarşısının alınmasını və ordu quruculuğu programının həyata keçirilməsini ön plana əldədi. Bu münasibətlə 1993-cü ilin 1 noyabrında Azərbaycan Respublikasının Müdafiə Şurası yaradıldı və elə həmin gün Müdafiə Şurasının ilk icası oldu. Bu iclasda Müdafiə Nazirliyinin tərkibində bəzi döyişikliklər edildi və ordu quruculuğuna diqqət yetirilməsi barədə Nazirlər Kabinetinə xüsusi tapşırıqlar verildi. H.Əliyev bir gün sonra noyabrın 2-də televiziya və radio vasitosilo xalqa müraciət etdi: "...hami bir mərkəzdə - Müdafiə Nazirliyində, ordumuzda cəmləşdirilməlidir. Kim orduda xidmət etmək istəyirsə, gəlib qulluq etsin". Görkəmli strategiyaçının bu çağrılarından sonrakı dövrü “ordu quruculuğunda yeni mərhələnin başlangıcı adlandırıllar”. Əslində, Azərbaycan ordusunun yaradılması da həmin dövrdən başlayır və ordumuzun yaradılması da Ali Baş Komandanın adı ilə bağlıdır. Artıq, “Müstəqil Azərbaycan Respublikasının döyüş qabiliyyətli, çevik, bütün atributlarla təmin olunmuş, konkret strateji və taktiki məsələləri həll etməyə qadir olan ordusu vardır”. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani H.Əliyevin adı ilə bağlıdır. Bu sahədə ona uğurlar arzusu ilə!

(Bax: “Şərqiş səsi” qəzeti, 10 may 2003-cü il.)

GÖRKÖMLİ STRATEGİYACI (TEZISLƏR)

Azərbaycan Respublikasının Prezidenti H.Əliyevi görkəmli strategiyaçı-sörkərdö adlandırsaq, heç də, sohv etmərik. Çünkü onun strateji görüşləri hələ XX əsrin 60-70-ci illərindən tam monasi ilə formalşəməga başlamışdır. O, sanki Azərbaycanın müstəqillik oldə edəcəyini həmin dövrdən görür və strateji planlar hazırlayırdı... Bəlkə də, elə həmin planlar üzrə, hələ, o vaxtlardan H.Əliyevin təxəyyüldənə Azərbaycanın suverenliyi və müstəqilliyi özündə geniş yer tapmış, onun golocokdə "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəslini gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır" kimi program xarakterli kəlamlarını böyük ruh yüksəkliyi ilə söyləyəcəyindən xəber verirdi.

H.Əliyevin strateji planlarının tərkibində ordu quruculuğu, müstəqil ordumuzun yaradılması və onun özəyini təş-

kil edən zəngin hərbi elmi-texniki təcrübəyə malik zabit korpusunun hazırlanması aparıcı rola malik idi. Çünkü "Ordunun yaranması və möhkəmləndirilməsi, torpaqlarımızın və Azərbaycanın ərazi bütövlüğünün qorunmasının osas şərtlərindən biridir".

Azərbaycan dövlətinin hərbi strategiyasının hazırlanması da, onun həyatda müvəffəqiyətlə tətbiqi də Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin adı ilə bağlıdır. Bizim müşahidələrimizə görə, görkəmli dövlət xadimi H.Əliyevin hərbi strateji görüşlərinin yaranması və onun həyatda reallaşması tarixini iki mərhələyə bölmək olar:

1. Azərbaycanda milli zabit kadrlarının hazırlığı mərhələsi - 1970-1993-cü illər.
2. Azərbaycanda milli ordu yaradılması və ordu quruculuğunda islahatların həyata keçirilməsi mərhələsi - 1993-2003-cü illər.

H.Əliyev azərbaycanlı gənclərdən milli zabit kadrlarının hazırlanması strategiyasını iki istiqamətə yönəltmişdir:

- Azərbaycan Respublikası Maarif Nazirliyinin tabeliyində hərbi tomayülli məktəb yaratmaq və həmin məktəbin məzunlarını hərbi təhsillərini davam etdirmək üçün ölkənin hərbi məktəblərinə göndərmək yolu ilə milli zabit kadrları hazırlanması. Bu mənada C.Naxçıvanski adına Hərbi Litseyin fəaliyyəti və onun nticələri göz qabağındadır.

- Orta məktəbi bitirmiş azərbaycanlı gənclərin müəyyən limitlə ölkənin müxtəlif ali hərbi məktəblərində təhsil almaları yolu ilə zabit hazırlanması.

Bizim mülahizəmizə görə, görkəmli strategiyaçı-sərkərdə H.Əliyevin 1970-2003-cü illərdə azərbaycanlı gənclərdən milli zabit kadrlarının hazırlanması sahəsindəki fəaliyyəti və strateji planları ölkəmizin tarixinə qızıl hərflərlə yazılıcaqdır.

(Bax: M.N.Çobanov. "Heydər Əliyev və diliimiz, odobiyyatımız, tariximiz"

Respublika elmi-nəzəri konfransının tezisi, 18-19 aprel 2003-cü il, Azərbaycan Dövlət Dillər Universiteti, Bakı, 2003, soh.63).

GÖRKƏMLİ STRATEGIYAÇI

Azərbaycan Respublikasının Prezidenti H.Əliyevi görkəmli strategiyaçı-sərkərdə adlandırsaq, heç də, sohv etmərik. Çünkü onun strateji görüşləri hələ əsrimizin 70-ci illərinin əvvəllerində tam mənəsi ilə formallaşmağa başlamışdır. O, sanki Azərbaycanın müstəqillik əldə edəcəyini həmin dövrdən görür və strateji planlar hazırlayırdı... Bəlkə də, elə həmin planlar üzrə hələ o vaxtlardan H.Əliyevin təxəyyülündə Azərbaycanın suverenliyi və müstəqilliyi özünə geniş yer tapmış, onun gələcəkdə "Azərbaycanın dövlət müstəqilliyi əbodi olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəslə kələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır" kimi kəlamlarını böyük ruh yüksəkliyi ilə söyləyəcəyindən xəbər verirdi.

Strateji planların tərkibində ordu quruculuğu, müstəqil ordumuzun yaradılması və onun özəyini təşkil edən zəngin hərbi elmi-taktiki təcrübəyə malik zabit korpusunun hazırlanması aparıcı rola malik idi. Bu da təsadüfi deyildi. Prezidentimizin obrazlı ifadələri ilə desək, "Ordumuzun yaranması və möhkəmləndirilməsi, torpaqlarımızın və Azərbaycanın ərazi bütövlüyünün qorunmasının əsas şərtlərindən biridir".

"Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi Vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsələhə əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur. Bütün qalan problemlər sonra həll edilecəkdir. Bütün digər problemlər ikinci, üçüncü sıraya keçməlidir. Ön cərgədə, birinci növbədə, bu problem durmalıdır. Hami onun ətrafında birleşməlidir. Çünkü Vətən təhlükədədir". Bir sözlə, "Bir kərə yüksəلن bayraq, bir daha enməz" (M.Ə.Rəsulzadə) şüarı hamının devizi olmalıdır. Bunu bizden Vətən tələb edir, bunu bizdən böyük Azərbaycan dövləti yaratmış ulu babalarımızın ruhu tələb edir..."

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit korpusunun yaradılmasında geniş erudişiyaya, dünyagörüşə malik, geleceyi görməyi və ona yüksək obyektiv qiymət verməyi, onun nəticələrini qabaqcadan müəyyənəşdirməyi zərgər dəqiqliyilə ölçüb-biçən dünya şöhrəti siyasətçi və dövlət xadimi, prezidentimiz H.Əliyev 70-ci illərdə siyasi hakimiyyət səhnəsinə gəldiyi ilk günlərdən respublikanın siyasi, iqtisadi və mədəni həyatını dərindən öyrənir, onun geleceyini müəyyənəşdirirdi. Keçmiş SSRİ-nin hərbi doktrinasını dərindən öyrənmək onun əsas məqsədlərindən idi. Bu doktrinanın ölkənin digər xalqları, o cümlədən də bizim xalqımız üçün "Böyük Çin səddi" olduğunu aydın görürdü. Bu səddi yarmaq, onun o biri üzünə mütləq bir qapı - gələcək qapısı açmaq üçün aram-

sız düşünürdü. "Böyük Çin səddi"nin mahiyyətini araşdırıran H.Əliyev cənabları gördü ki, bu səddin mahiyyəti və məğzi xalqımızı hərbi elmdən ayırmaq, xalqımızın mərd əvladlarını hərbi taktikadan və müasir silahların öyrənilməsindən kənarlaşdırmaq, bir sözlə, hərbi-əlmən müxtəlif sahələrini və hərbi silahların xalqımızın əlindən alınması məqsədini güdür. Odur ki, keçmiş SSRİ məkanındakı hərbi təhsil müəssisələrinin qapıları gənclərimizin üzünə bağlanmışdır... Dünya hərb əlmənə və hərb sənətinə Ə.Şixlinski, S.Mehmandarov kimi tam artilleriya generalları (artilleriya marşalları) - hərbi sərkərdələr baxış etmiş xalqımızın əvladları hərbi məktəblərə baxış köksünü ötürürdü. Çünkü hərbi məktəblərdə təhsil rus dilində aparılırdı... Bu da xalqımızın mərd və cəsur oğullarının hərbi məktəblərdə təhsil almalarına və gələcəkdə zabit, hərbi sərkərdə olmalarına imkan vermirdi. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ dövründə Bakıda və Gəncədə bir neçə hərbi məktəblər olmasına baxmayaraq, həmin məktəblərdə xalqımızın nümayəndəsi olan zabit və müdavimlərə tək-tək rast gəlmək olurdu. Xalq arasında deyildiyi kimi, hərbi məktəblərin "adı bizim, dadı özgənin" idi... Beləliklə də, o dövrde xalqımızın əvladları arasından çıxmış hərbçi-zabitləri barmaqla saymaq olardı. Hətta, rayon hərbi komissarlıqlarında işləmək üçün zabit həyəti yox idi...

Keçmiş SSRİ-nin hərbi doktrina sahəsində yeritdiyi bu siyasetin "acı neticələri" ni qabaqcadan görən Heydər Əliyev azərbaycanlı zabitlər hazırlamaq üçün yollar axtarır... Nəhayət, o, belə bir yol da axtarır tapır. Azərbaycanda Məarif Nazirliyinin tabeliyində olan hərbi temayüllü bir məktəb təşkil etmək bərdə Mərkəzi Hökumətin - SSRİ Hökumətinin qarşısında məsələ qaldırır. Hamiya yaxşı məlumdur ki, o dövrə milli xarakter daşıyan belə bir məsələni qaldırmaq respublika dövlət başçısından çox böyük risk və cəsaret tələb edirdi. Çünkü keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin repressiyaları aramsız davam edirdi...

1970-ci illərdə Bakıda ibtidai hərbi təhsil verən məktəbin yaradılması üçün Bakı - Moskva arasında yazışmalar, telefon zəngləri başlanır. Mərkəz hər cür bəhanə ilə belə bir məktəbin açılmasına imkan vermək istəmirdi. Çünkü müstəmləkəçilik ənənəsini saxlamaq istəyənlərdən də qabağı görənlər var idi. Onlar yaxşı başa düşürdü ki, belə bir məktəbin yaradılması gələcəkdə Azərbaycan zabit korpusunun yaradılması demək idi...

Nəhayət, hələ əsrimizin 70-ci illərində respublikamızda İbtidai Hərbi Məktəb yaradıldı. Həmin məktəbə general C.Naxçıvanskının adı verildi. Xalqımızın və xüsusilə, hərb elmimizin tarixində bu məktəb silinməz bir iz qoyub. Bu məktəb H.Əliyev dövəsinin ən böyük kəşfidir desək, heç də, sehv etmərik. Bu məktəbin müasir dövrə kəsb et-

diyi əhəmiyyəti H.Əliyevin özünün sözləri ilə demək də ha münasib olar:

"25 il bundan əvvəl öncə mən Azərbaycanda əvvoller heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irolı sürdürüm. Bu məktəbi yaratdıq. Doğrudan da, menim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən, artıq, 25 il keçəndən sonra şəxson özüm çox yüksək qiymətləndirdirom".

H.Əliyevin bu təşəbbüsünün arxasında Azərbaycanın azadlığı, suverenliyi, müstəqilliyi və özünün ordusunu yaratmaq anlayışları özüne yer tapmışdır. Bu təşəbbüs indi öz bəhrolrəni verir. Təsadüfi deyil ki, ordumuzdakı zabitlərimizin əksəriyyəti, bəlkə də, 88 faizdən çoxu vaxtilə C.Naxçıvanski adına İbtidai Hərbi Məktəbin məzunları olmuşlar.

Bunu Bakı Ali Hərbi Dənizçilik Məktəbinin simvolunda açıq-aydın şökildə görürük. Hazırda BAHDM-də xidmət edən zabitlərin müəyyən hissəsini, təhsil alan müdavimlərin isə yarısına qədərini C.Naxçıvanski adına İbtidai Hərbi Məktəbin məzunları təşkil edir.

Burada, H.Əliyevin bir kəlamı necə də yerinə düşür...

"...Mən bu gün böyük iftخار hissi ilə demək istəyirəm ki, Milli Ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi də öz nəticəsini verir". Bu ifadələrdən aydın şökildə məlum olur ki, H.Əliyev hələ 70-ci illərdə SSRİ-nin dağılacığını və Azərbaycanın müs-

təqillik yoluna qodəm qoyacağını duyur və gələcəkdə müstəqil dövlətin Silahlı Qüvvələri üçün zabit kadrlarının, sərkərdələrinin hazırlanması üçün hər cür tədbirlər görürdü.

Elə tədbirlər ki, o xalqın tarixinə qızıl xətlərlə yazıla-
caqdır. O vaxtlar heç ağıla gəlməzdə ki, keçmiş SSRİ mə-
kanında birləşmiş respublikamız müstəqillik əldə etdi-
dən sonra həm öz suverenliyini və sərhədlərinin toxunul-
mazlığını qorumaq kimi müqəddəs bir vəzifəni yerinə ye-
tirəcək, həm də bədxah qonşuların təcavüzkarlığına qarşı
mübarizə aparacaqdır. İndi xalqımız aydın şəkildə hiss et-
di ki, H.Əliyev 70-ci illərdə ixtisaslaşdırılmış İbtidai Hər-
bi Məktəbi yaratmaq sahəsində böyük işlər görmüşdür...

(Bax: M.N.Çobanov, *Görkəmlı strategiyaçı*.
"Azərbaycan ordusu", N-30(320).
7 avqust 1997-ci il)

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan xalqına ağır itki üz vermişdir. Azərbaycanın görkəmlı siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycan Respublikasının eks-prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.

...Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftiخار mənboysi-
dir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş
etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi
inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan
dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya
osasını möhz Heydər Əliyev yaratmışdır.

Bütün mənəti həyatını öz xalqına bəxş etmiş Heydər
Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti
Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl
dövlət idarəciliyi məktəbino çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəslü bu böyük məktəbdən, Hey-
dər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanaçaqdır.

Azərbaycan xalqının milli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz və işqli xatirəsi qədir bilən Azərbaycan xalqının qəlbində obədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

*Azərbaycan Respublikasının eks-prezidenti
Heydər Əlirza oğlu Əliyevin
dəfn mərasiminin təşkilü üzrə
Dövlət Komissiyası*

BÖYÜK İTKİ

Xalqımıza, dövlətciliyimizə, siyasetimizə, iqtisadiyyatımıza, mədəniyyətimizə, elmimizə, ümumilikdə isə məskuromız böyük bir itki üz vermişdir. Bu itki nəinki xalqımızı, hətta, bütün türk dünyasını sarsıtdı. Bu itki adı xalqımızın tarixinə qızıl hərflərlə yazılmış, hər bir insanın qəlbində özüne bir əzəmətli, mənəvi abidə ucaldılmış, böyük və güclü mənəti tofakkürə və toxøyüllə malik nəhəng siyasetçi, nadir istedadlı bir insmanın, müasir dönyanın geniş diapozonlu və eruditıyalı tanınmış siyasetçisi və təcrübəli dövlət xadimi, geniş elmi və siyasi, fəlsəfi dünya görüşə yiyələnmiş ziyalımız, obədiyaşar Prezidentimiz Heydər Əliyevin itkisidir. Lakin biz onu itirməmişik, o, ruhən bizimlədir, onun ruhu, onun fəaliyyəti, vətən və xalqımızın xoşbəxtliyi naminə gördüyü tarixi işlər, müdrik məsləhətləri, elmi və mənəti nitqi, ciddiliyi və qotılıyi, dəqiqiliyi və obyektivliyi, isti və gözəl təbəssümü, bir də onun gülərzülü çöhrəsi daim bizimlə olacaq və qolbimizdə yaşayacaqdır.

Heydər Əliyev Azərbaycan xalqının taixində bir dövlət xadimi kimi müstəsna rolü olan dahi şəxsiyyətdir. Onu nəinki Azərbaycanın, hətta, xarici ölkələrin dövlətciliyi tarixində heç bir dövlət başçısı ilə müqayisə etmək olmaz. Onun müstəsna rolü ondan ibarətdir ki, o, ilk dəfə özünün

fitri istedədi ilə şah əsərini - memarı olduğu Azərbaycan Dövlətini və onun nizami Silahlı Qüvvələrini yaratmış və onun banisi olmuşdur, İstiqlaliyyətimiz qorunmuşdur.

Heydər Əliyevin strateji görüşlərinin bir sahəsini burada qeyd etmək istərdim. Azərbaycan dövlətinin hərbi strategiyasının hazırlanması da, onun həyatda müvəffəqiyyətlə tətbiqi də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. Bizim müşahidələrimizə görə, görkəmli dövlət xadimi Heydər Əliyevin hərbi strateji görüşlərinin yaranması və onun həyatda reallaşması tarixini iki mərhələyə bölmək olar.

1. Azərbaycanda milli zabit kadrlarının hazırlığı mərhəlesi - 1970-1993-cü illər.

2. Azərbaycanda milli nizamı ordu yardımlanması və ordu quruculuğunda islahatların həyata keçirilməsi mərhəlesi - 1993-2003-cü illər.

Heydər Əliyev peyğəmbərcəsinə çox uzaqgörenliklə hələ 1970-ci ildən milli azərbaycanlı zabit heyəti yaratılması ilə məşğul olmuş və bu məqsədlə əvvəlcə C. Naxçıvanski adına hərbi litseyi yaratmış və bir necə il sonra sabiq SSRİ-nin ali hərbi məktəblərinə limitlə azərbaycanlı gəncələri hərbi təhsil almağa göndərməkle milli zabit korpusu yaratmağa; ikinci mərhələdə, yəni 1993 - 2003-cü illərdə isə Azərbaycan Respublikasının dövrün tələbinə qətiyyətlə cavab verə bilən nizamı Silahlı Qüvvələrini yartamağa nailolmuşdur. Bu mənada Azərbaycan Ordusunun yaradılması da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Xalqımızın böyük oğlu, müasir türk dünyasının öndəri, islam aləminin bayraqdar dövlət xadımı, beynəlxalq siyasi lider, dünya şöhrətli siyasetçi və təcrübəli dövlət xadımı, XX əsrin ən görkəmli strategiyaçısı və ictimai islahatçısı, talantlı tehlükəsizlik oməkdaşı, dünya miqyasında Azərbaycanın yüksək reytinqini təmin edən və dünyaya tanıtıcı, təkrarolunmaz şəxsiyyət, ziyanlığının simvolu və insanlığın romzi, qabiliyyətli rəhbər və təşkilatçı, dünya azərbaycanlılarının lideri, müasir elminizin metodologiyasının - azərbaycancılıq və azərbaycanşunsuzluq ideyasının müasir həyatımızda tətbiq edilməsinin, bu elmi - fəlsəfi dünyagörüşünün əsaslarının müəllifi, Müstəqil Azərbaycan Dövlətinin idiooloqu, böyük düha sahibi, dünya miqyaslı şəxsiyyət Heydər Əliyev bu münasibətlə demisidir: "Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycanlılıqdır. Her bir azərbaycanlı öz milli mənşəyiyyətinə görə qürur hissi kecirməlidir". Deməli, biz gənc nəsilin tərbiyyə olunmasında çox müdrikcəsinə deyilmiş bu təlimin işığında irəliləməliyik, bu təlimə əsaslanmaqla cəmiyyətimizi irəliye, qələbəyə aparmalıyıq.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sədri işlədiyi dövrdə 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününü elan etmiş və sonralar Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olarkən Dünya azərbaycanlılarının tarixi forumunu - ilk Bakı qurultayı kecirmişdir. Həmcinin, o, Naxçıvanda işlədiyi dövdə Yeni Azərbaycan Partiyasını təsis etmişdir.

1918 - 1920-ci illərdə fealiyyət göstərmiş milli dövlətçiliyimizin - Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini - üçrəngli bayrağını, gerbini və himni yenidən bərpa etmiş və bu rəmzlərin Azərbaycan Respublikasında da bərpa edilməsini məsləhət görmişdir.

Görkəmli strategiyacı Heydər Əliyev özünün şüurlu fealiyyəti, planetar və qlobal düşüncəsi və siyasi xətti ilə doğma Vətənəne və Xalqına müqayisə edilməz dərəcədə əbədiy়əş, inkarolunmaz izler və parlaq səhifələr qoyub, sıralarımızdan getmiş və əbədiyyətə qovuşmuşdur. Nə qədər xalqımız var və nə qədər yaşayacaqdır, o qədər də, Heydər Əliyev xalqımızın tarixində şərəfle əbədi yaşaya- caq və onun siyasi, metodoloji irsi, dövləti idarəetmə təcrübəsi bizim üçün, gələcək nəslimiz üçün örnək olacaqdır...

Heydər Əliyevin uzaqqorənliyi, şəxsiyyəti baredə onu demək kifayətdir ki, o, hər bir adamı - həmsöhbətini elə ilk baxışlarından psixoloji baxımdan duyar, tanyar, onu hiss edər, öz ahəngdar, emosional və məntiqi nitqi ilə sanki onu ovsunlayırdı; onun şəxsi leyqət hissi cox güclü idi; o, heç bir vaxt şəxsi hissələrə qapılmazdı, daim nikbin əhval-ruhda olardı; o, diplomatik və siyasi məsələləri həll edən anlarda qarşısında oturana cox əzəmətli, ciddi, qabiliyyətli və bəzən də cox zehmli görünərdi... Heydər Əliyev dəqiq, sərrast hafızəsi ilə xarici siyaset məsələlərini həll edərkən öz fikrini və ya təklifini, sanki,

zərgər dəqiqliyi ilə ölçüb-biçərdi və qısa bir cümlə ilə fikirini həmsöhbətine bildirərdi...

Heydər Əliyevin şəxsiyyəti, bir sözlə, insanların təcəssümü, müdrikliyin simvolu idi...

Heydər Əliyev on böyük tarixi şəxsiyyətdir, zaman, vaxt gelecek onu daha da böyüdəcək, onun zəngin fealiyyətinin dərinliklərini daha əhatəli, daha ətraflı öyrənəcəkdir; H. Əliyeva olan xalq məhəbbəti, xalq sevgisi bundan sonra - Heydər Əliyevsiz günlərdə daha da güclənəcək və nəsildən-nəsil əkəcəcəkdir.

Azərbaycan Dövlətinin yaranmasında və dünya miqyasında tanınmasında, beynəlxalq siyasetdəki mövqeyinin güclənməsində əbədi liderimiz Heydər Əliyev fenomeninin və humanist görüşlərinin böyük rolü olmuşdur. Onun yaratdığı və inkişaf etdirdiyi Müstəqil Azərbaycan dövləti əbədi olub sonsuzluğa qədər yaşaya- caqdır...

Heydər Əliyev şərəfli ömrü ilə şərəfli və əbədi ölməzliyə, əbədiyyətə qovuşdu. Onun bir höftə davam edən matəm mərasimində iki miliyona yaxın adam iştirak etmişdir. Bu xalq izdihamı bir tərəfdən Azərbaycan xalqının, eləcə de bütövlükdə türk dünyasının və islam aləminin təkrarsız lideri Heydər Əliyevi əbədiyyətə yola salırdısa, digər tərəfdən isə bu möhtəşəm, dəniz kimi dalgalanan xalq izdihamı xalqımızı bir daha birləşdirdi və geniş diapozonlu və eruditisiyalı Prezidentimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin uğurlarını, düzgünlüyünü, həyatılıyını, gerçəkliliyini, reallığını, əbədiliyini və

Heydər Əliyevin ideyası ətrafında daha six birləşmosunu, dövlətimizin və xalqımızın bilavasitə qarantı olan yeni seçilmiş Prezidentimiz İlham Əliyevin dəstəkləməsini bir daha təsdiq edən ümumxalq referendumu, ümumxalq səsverməsi, ümumxalq təntənəsi idi.

Bizim mülahizəmizə görə, əbədiyəşar Prezidentimiz Heydər Əliyevin siyasi, məskurəvi, metodoloji və idarəciliğin irsini, məntiqi nitqini və natiqlik möharətini, strateji görüşlərini, apardığı çoxsaylı islahatların mahiyyətini dərindən öyrənmək, araşdırmaq, tədqiq etmək məqsədilə ayrıca bir elmi qurumun - HEYDƏR ƏLİYEV AZƏRBAYCANŞUNASLIQ MƏRKƏZİ-nin yaradılmasına böyük ehtiyac vardır. Belə bir Mərkəzin yaradılması Heydər Əliyevin ruhuna və xatirəsinin əbədiyəşməsinə on böyük hədiyyə olardı...

M.N. COBANOV,
filologiya elmləri doktoru, professor,
Nyu - York EA-nın müxbir - üzvü,
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi

"Xalq qızeti", 23 dekabr 2003-cü il.

TÜRK DÜNYASININ ÖNDƏRİ

Xalqımıza, dövlətçiliyimizə, siyasetimizə, iqtisadiyyatımıza, mədəniyyətimizə və elmimizə böyük və ovuz olunmaz bir itki üz vermişdir. Bu itki, adı xalqımızın tarixinə qızıl xəttlərə yazılmış, hər bir insanın qəlbində özüñə bir abidə ucaltmış, güclü məntiqi təfəkkürə və toxoyyülü malik olan böyük ziyalımız, prezidentimiz Heydər Əliyevin itkisidir. Lakin biz onu itirməmişik, onun ruhu, onun fəaliyyəti, Vəton namına gördüyü tarixi işlər, müdrik məsləhotları, məntiqi və elmi nitqi, bir də onun ciddiliyi və qətiliyi, dəqiqliyi və obyektivliyi, gülərzüzlü çəhrəsi daim bizimlə olacaq və qəlbimizdə yaşayacaqdır. Xalqımızın böyük oğlu, müasir türk dünyasının öndəri, dünya şöhrətli siyasetçi və təcrübəli dövlət xadimi, dünya azərbaycanlılarının lideri, görkəmli strategiyaçı, müasir elmimizin metodologiyasının - Azərbaycanlılıq və azərbaycanşunashlıq ideyasının müasir həyatımızda tətbiq edilməsinin, bu elmi-fəlsəfi dünyagörüşün əsaslarının müəllifi, Müstəqil Azərbaycan Dövlətinin yaradıcısı və ideoloqu Heydər Əliyev bu

münasibetlə çox fəxrlə demişdir: "Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli məsələbiyyətinə görə qürur hissi keçirməlidir". Deməli, biz gələcək gənc nəslin təribye olunmasında çox müdrikəsinə deyilmiş bu təlimin işığında irəliləməliyik, bu təlimə əsaslanmaqla xalqımızı irəliyə, qələbələrə aparmalıyıq. Görkəmli strategiyaçı Heydər Əliyev özünün şüurlu fəaliyyəti və siyasi xətti ilə doğma Vətənинə və xalqına müqayisə edilməz dərəcədə əbədiyaşar izlər qoyub əbədiyyətə qovuşmuşdur. Nə qədər xalqımız var və yaşayacaq və onun siyasi, metodoloji ırsı, dövlət quruculuğu və idarəetmə təcrübəsi bizim üçün örnek olacaqdır..."

M.N.ÇOBANOV,
filologiya elmləri doktoru, professor
(Bax: "Əbədiyaşar Komandan".
Xatiro kitabı, Bakı, 2004, səh 335-336.)

H.Ə.ƏLİYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDIRİLMƏSİ VACİBDİR

Bizim mülahizəmizə görə, əbədiyaşar Prezidentimiz Heydər Əliyevin siyasi və məfkurovi, metodoloji, iqtisadi və idarəciliğin ırsını, mənqiqi nitqini və natiqlik məharətini, strateji görüşlərini (ayrı-ayrı sahələr üzrə), apardığı çoxsaylı islahatların mahiyyətini dərinlən öyrənmək, araşdırmaq, tədqiq etmək və onun xatirosinin əbədiləşdirilməsi münasibətilə təklif edirəm:

1. "HEYDƏR ƏLİYEV AZƏRBAYCANŞÜNASLIQ MƏRKƏZİ" yaradılsın (müstəqil elmi qurum olsa daha münasib olar).
2. Ali məktəblərimizin bütün fakültolərində Heydər Əliyevin metodoloji görüşləri əsasında yaradılması nəzərdə tutulan "AZƏRBAYCANŞÜNASLIĞIN ƏSASLARI" fənni tədris edilsin. Artıq, ali məktəblər üçün "Azərbaycanşünaslığın əsasları" fənni üzrə tədris programı hazırlanı (tərtib edəni: prof. M.N.Çobanov).

Mədəd Namaz oğlu ÇOBANOV,
filologiya elmləri doktoru, professor,
Nyu-York EA-nın müxbir-üzvü.
AZƏRBAYCAN ALI HƏRBİ
DƏNİZÇİLİK MƏKTƏBİ.

*Bu məktub H.Ə.Əliyevin xatirəsinin obədiləşdirilməsi
üzrə Dövlət Komissiyasına təqdim olunmuşdur.*

OTRAFLI MƏLUMAT ÜÇÜN BAX:

1. Görkəmli strategiyaçı. (*Xülasə*). M.N.Çobanovun "Heydər Əliyev və dilimiz, ədəbiyyatımız, tariximiz" Respublika Elmi-nəzəri konfransındaki məruzəsindən qeydlər, "Azərbaycan müəllimi" qəzeti, № 18(8022). 2-8 may 2003-cü il.

2. M.N. Çobanov. "Heydər Əliyev və onun hərbi-strateji görüşləri". (Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda oxunmuş məruzə). Azərbaycan Ali Hərbi Dövlət Məktəbi, 2 may 2003-cü il.

3. M.N. Çobanov. "Heydər Əliyev hərbi strategiyamızın bənsidir". Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda oxunmuş məruzə. Daxili qoşunlarım "N" sayılı hərbi hissəsi, 8 may 2003-cü il.

4. M.N. Çobanov. Görkəmli strategiyaçı. "Şərqiın səsi" qəzeti, 10 may 2003-cü il.

M Ü N D Ö R İ C A T

Görkəmli strategiyaçı.....	3
Azərbaycanda milli zabit kadrlarının hazırlanğı (1973-1993).....	15
Azərbaycanda milli ordu yaradılması və ordudur quruculuğunda islahatların həyata keçirilməsi (1993-2003-cü illər).....	24
Görkəmli strategiyaçı (tezislər).....	26
Görkəmli strategiyaçı.....	29
<i>Allah rəhmət eləsin!</i>	35
Böyük itki.....	37
Türk dönyasının öndəri.....	43
H.Ə.Əliyevin xatirəsinin əbədiləşdirilməsi vacibdir.....	45
<i>Əlavə məlumat üçün bax</i>	46

*Mədəd Namaz oğlu Çobanov
Görkəmli strategiyaçı
(Azərbaycan dilində)*

Azərbaycan Respublikası "TƏHSİL" Mərkəzi
"Borçalı" Nəşriyyat-poliqrafiya Müəssisəsi

Baş direktor: Müşfiq BORÇALI.

*Nəşriyyat redaktoru: Sona Abbasəli qızı
Korrektoru: Tahir Abbasov, Rəfael Seyidov
Texniki redaktoru: Güllü Nemətli
Operator: Şəlalə Bilalqızı.*

Bakı, Mətbuat prospekti, 529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı, IV mərtəbə,
"Şərqiñ səsi" redaksiyası.

Telefon: 4-38-24-92; (850) - 322-05-55.

Yığılmaga verilib 21.05.2004. Çapa imzalanıb 21.10.2004.
Şərti çap vəroqi 3. Fiziki çap vəroqi 3.+20 röngli foto-şəkil.
Ofset çap üsulu. Əla növ kağız. Sifariş 19. Sayı 1000.
Qiyməti müqavilə ilə.

Bakı-2004

53 (2A)
G 67